

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2025-ci il
“ 22 ” may tarixli
164 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

**Alkoqollu içkilərin pərakəndə satışına dair minimum
qiymətin müəyyən edilməsi**

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsini tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) (bundan sonra - məhsul) nəzərdə tutulur.

2. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi

2.1. Məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmələrinə uyğun olaraq müəyyən edilir.

2.2. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən bu Qaydaya əlavə olunmuş “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” (bundan sonra - Forma) doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur.

2.3. Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir.

2.4. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.

2.5. Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi halda bu Qaydanın 2.2-ci bəndində göstərilən istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.

2.6. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.

3. Keçid müddəa

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tələblərinə uyğun olaraq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.

**“Alkoqollu içkilərin pərakəndə satışına dair minimum
qiymətin müəyyən edilməsi Qaydası”na**

əlavə

Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası

FORMASI

1. Formanın təqdim edildiyi orqan barədə məlumat

1.1. Orqanın adı

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

2. İstehsalçı barədə məlumat

2.1. İstehsalçının adı

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

2.2. İstehsalçının VÖEN-i

--	--	--	--	--	--	--	--	--	--

2.3. Sahibkarlıq subyektinin kateqoriyası

kiçik

--

orta

--

iri

--

3. Məhsulun vahidinin pərakəndə qiymətinə daxil olan meyarlar

Həcm*	Xərclər	İstehsalçı müəssisə üzrə		Aksiz	İstehsalçı müəssisənin qiyməti		Topdansatış müəssisəsi üçün əlavə	Topdansatış müəssisəsinin qiyməti		Pərakəndə satış müəssisəsi üçün əlavə	Pərakəndə satış qiyməti (ƏDV ilə)
		maya dəyəri	marja		ƏDV-siz	ƏDV ilə		ƏDV-siz	ƏDV ilə		
	CƏMI:										
	əməkhaqqı və DSMF										
	amortizasiya										
	su təchizatı və tullantı sularının axıdılması										
	elektrik enerjisi										
	spirt										
	şüşə										
	tıxac										
	etiket										
	skoç										
	şəkər tozu										
	termokapsula										
	qutu										
	digər xərclər										
	aksiz markası										

***Qeyd.** Məlumatlar qablaşdırma tutumu 0.1 l, 0.2 l, 0.33 l, 0.5 l, 0.7 l, 0.75 l, 1.0 l, 1.5 l, 1.75 l və s. olan məhsullar üzrə ayrı-ayrılıqda doldurulur.